



Kənan  
Hacı

# Sözün diksindən yaddası

## İntiqam Yaşar poeziyasının ideoqramması

Onu hansı şeiri ilə tanıdımışam, xatırlamırıam. Tanış olduğumuz gün də yadımda deyil. Amma Yasamalda kənd qəlyanaltıxanasını xatırladan kafenin içindəki odun sobasının istisine birgə qızındığımız uzun qış gecələrini, o gecələrdə bitib-tükənməyən ədəbiyyat səhbətlərini necə unuda bilərəm?! İntiqam Yaşarın istedadı gözümün qabağında hər gün bir bugda boyu böyüüb inkişaf edirdi. Oxumaq, öyrənmək ehtirası, öz üzərində çalışmaq həvəsi onu poeziyanın əbədi yoluna gətirib çıxartdı və hər dəfə İntiqam mənə təzə şeirlərini oxuyanda onun şeirdən şeirə püxtələşdiyini, sözə qarşı daha həssas münüasibətini hiss edirdim.

İntiqam Yaşarın bir xüsusiyyəti də var; o, vaxtaşırı poeziyada xəstə, çılğın formalar alan hay-küülü üsullara mehəl qoymur, şeirlərində emosionallığa rəgmən öz poetik təmkinini qoruyub-saxlayır. Deyə bilərsiniz ki, emosionallıq şeirin mayasıdır, amma heç də həmişə belə olmur. Dünya poeziyasında emosiyasız şeirlər de yazılıb və bu gün də yazılır. İntiqamın poetik təmkini onun xarakterindən, özünə-nam hissindən qaynaqlanır.

Bir neçə il bundan önce onun "və susarsan" şeirlər kitabı çap olundu, həmin kitabın redaktoru bəndəniz idi. Redaktə prosesində İntiqamın şeirləriyle daha yaxından, sistemli şəkildə tanış oldum və məndə İntiqamın gələcəkdə daha böyük uğurlara imza atacağına qəti əminlik yarandı.

Bu günün ədəbi gəncliyi sanki heca vəznində yazımaqdən qorxur, düşüncələrini belə demək caizsə, verlibbə "xərcleyir". İncə bir məqam nəzərdən qaçılır, harmoniyadan məhrum şeir (istər sərbəst, istər heca olsun) şikəst doğulan uşaq kimidir. Forma şeirin bədənidirsə, harmoniya ruhudur. İntiqam heca vəznində olduqca uğurlu şeirlər yazdı, yeni poetik tapıntıları ilə istedad üçün vəzn problem ol-

madiğini bir daha təsdiqlədi. Klassik formaların şeiri buxovladığı haqqında düşüncəni paylaşmırıam. Melum fikri tekrarlamaqda fayda görürəm: əsas necə yazmaqdır, dostlar.

Dərdi elə yazırlar  
Adamın ayağına.



Baxmaq olmur dünyanın  
Qarasına, ağına.  
Bunun adı ömürdü,  
Di gəl, yaşa bu ömrü.  
Yaxşıydısa, verəydi  
Dağa, daşa bu ömrü.

Hamımız müəyyən məqamlarda, müxtəlif situasiyalarda ömürdən, bəxtden gileyənirik. İntiqam bu gileyə özünəməxsus şəkildə poetik nəfəs verməyi bacarıb. O, şeiri bənnə kimi bənd-bənd hörür və oxuyanda adamda şeirin ev kimi bir az doğma, isti aurası yaranır.

Payız rəngində görünür  
Bütün köhnə şəkillərin.  
Düşünürəm, şəkildə də  
Üşüyür incə əllərin.

Bu misralar mənə Andrey Tarkovskinin "Ayna" filminin başlanğıcında Natalyanın evinin astanasında oturub düzənliyi seyr etməsini xatırladır.

Əlim əsə-əsə indi  
Kağıza tumar çekirəm.

Sanki qayıq batıb gedib  
Mən isə avar çekirəm.

"Payız rəngli şəkil" şeirindən gətiridiyim bu misralar sözə çəkilmış rəsmidir. İntiqam nisgilin, ayrılığın rəsmini çəkə bilir, sözərə vasitəsilə gözlərimiz önündə qüssəli, çıxınlı payız canlanır.

Musiqinin dilinə çevirsek, bu şeir payız rapsodiyasıdır.

İntiqamın bir şeiri də var ki, diller əzbəridir. Əlbəttə, səhbət "Evdə yoxam" şeirindən gedir. İntiqamdan söz düşəndə istər-istəməz bu şeir mütləq xatırlanır. Sanki İntiqam bu şeiri yazmayıb, bədahətən deyib. Bu şeir onun şairlik vəsiqəsinə çəvrilib.

Qapımı döyen ayrılıq,  
Evdə yoxam, evdə yoxam.  
Qonağam deyən ayrılıq,  
Evdə yoxam, evdə yoxam.

Şair ayrılığın üzünə qapı açmır, axırdıa bezgin haliyla "haçan çağır-sam, onda gəl" deyir. Sonuncu kitabı-nın adıyla da ayrılığı qapının çölündə qoyur: "Evdə yoxam".

İntiqam Yaşar modernist şairdir, sözü təkcə qafiyəyə bənd etmir, sərbəst şeirlərini də nizam-intizama (şeirin dəyişməz nizamına) tabe etməyi bacarır.

Bəzən ağrılar da əkiz doğulur,  
Məsələn,  
Ürək ağrılarıyla kürək ağrıları kimi.  
Ayırmısan heç birini,  
Qolların daha geniş açılır,  
Qoynun daha isti olur onlara.

Əkiz doğulan ağrılar biri ürekden vurur, biri kürəkdən. Maraqlı və özü-nəməxsus təsbitdir. Ağrılar şahmat-dakı gedişlər kimidir, İntiqam sonda mat etməyi bacarıb. Elə misralar var ki, milyon il yaşı olan sözün yaddaşını oyadır. İntiqamın şeirlərində sözün yaddaşını diksindirən misralar çoxdur.

Söz İntiqama hələ çox sırını açacaq. Sözə qənşər, şair dostum!